

# «Xalqla əlaqənin yeni forması»

(Əvvəli 5-ci səhifədə).

Azərbaycanda da yaxın gələcəkdə bütün dövlət xidmətlərinin elektronlaşdırılması qaçılmazdır. Bu sistemin tərkib hissələrindən biri də budur ki, getdikcə bütün sənədləşmə işləri kağız üzərində deyil, məhz internetdə öz həllini tapacaqdır!

Bu il fevral ayının 5-də öl-

kə başçısı «Elektron hökumət» portalı haqqında Əsasnamənin tətbiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə fərman imzalamışdır. Fərmandan irəli gələn məsələlərin həllinə dair müvafiq strukturlara 2 ay müddətində Prezidentə təklifləri vermək tapşırılmışdır.

Cənab Prezident İlham

Əliyev ötən il aprel ayının 16-da Nazirlər Kabinetinin iclasında «Elektron hökumət»in qurulması sahəsində aparılan işlərin vəziyyətinə münasibətini də bildirmiş, ölkədə elektron quruculuğu sahəsində vəziyyətin ürəkəçən olmadığını vurğulamışdır.

«Azərbaycan» qəzeti redaksiyası bu iradlara rəğ-

mən Bakı şəhər rayonları ilə yanaşı, bölgələr üzrə də rayon icra hakimiyyətlərinin internet səhifələrində yuxarıda qeyd olunan vəziyyətlə bağlı jurnalist araşdırmasında yalnız 8 rayon icra hakimiyyətlərinin internet səhifələrində boşluqların olmaması halı aşkar olunmuşdur. Bu sırada birinci yerdə Qəbələnin, sonra isə Zərdab, Ağdam, Lənkəran, Şəki, Saatlı, Ağcabədi və Astara RİH-lərinin internet səhifələrinin adı çəkilir.

Qəzet həmçinin hər bir RİH-in rəsmi e-mail ünvanı-

na elektron məktub göndərmişdir. Məqsəd RİH-lərin vətəndaşların e-mail üzərindən elektron müraciətinə hansı tezliklə cavab vermələrini aydınlaşdırmaq olmuşdur. Məktub göndərilən 54 bölgədən yalnız 24-ü bir neçə dəqiqədən və ya saatdan sonra cavab məktubu vermişdir. Məktublara 7 rayon bir gün sonra, bir rayon 2 gün sonra, iki rayon 3 gün sonra, bir rayon 4 gün sonra, bir rayon 7 gün sonra cavab vermiş, 18 rayondan səs-soraq çıxmamışdır.

Nadir ATAKIŞIYEV.

## 10 sayılı Ərazi Vergilər İdarəsinin işçiləri peşə bayramlarını qeyd etdilər

Müstəqil, demokratik Azərbaycanda vergi orqanlarının yaranması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər 2000-ci il fevral ayının 11-də Azərbaycan Respublikası

yanında onlara cansağlığı, işdə yeni-yeni uğurlar arzulamışdır.

Ş. Bayramov müstəqil Azərbaycanda vergi sisteminin inkişaf yollarından, xüsusilə ərazi orqanlarının formalaşmasından,

sonunda əmin olduğunu bildirmişdir ki, 10 sayılı ərazi vergilər idarəsinin kollektivi bundan sonra da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və vergilər Nazirliyinin vergi sisteminin, ölkənin sosial-iqtisadi inkişafı üçün qasıya qoyduqları vəzifələrin yerinə yetirilməsində öz səylərini daha da artıracaqlar.

Tədbirdə rayon icra hakimiyyəti başçısının iqtisadi məsələlər üzrə müavini Arif Allahverdiyev çıxış edərək qeyd etmişdir ki, Azərbaycanın bu günkü sosial-iqtisadi inkişafında vergi orqanları özələrinə məxsus yer tuturlar. Belə bir müdrik kəlam vardır ki, Vergi dövlətin şah damarıdır. Həqiqətən də belədir. Bu şərəfli və yüksək məsuliyyətli vəzifənin yerinə yetirilməsində vergi işçilərinin böyük əməyi vardır. Mən sizin hamınızı peşə bayramınız münasibətilə rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayevin adından və şəxsən öz adımdan təbrik edi-




Baş Dövlət Vergi Müfəttişliyinin bazasında Azərbaycan Respublikası Vergilər Nazirliyinin yaranması haqqında fərman imzaladı. Respublikada həyata keçirilən ilk islahatlar, qabaqcıl dünya təcrübəsinin öyrənilib tətbiq edilməsi nəticəsində ölkədə ən yeni vergi təsisatı yaranmağa başladı. Tədrisən bu sahədə uğurlar, nailiyyətlər qazanıldı. Bu nailiyyətlərin əsasında isə Heydər Əliyev siyasəti dururdu. Cənab ölkə başçısı İlham Əliyev bu siyasəti uğurla davam etdirməkdədir.

Cənab İlham Əliyev 2005-ci ildə hər il fevral ayının 11-də Vergi Xidməti İşçilərinin peşə bayramının qeyd edilməsi haqqında sərəncam imzalamışdır. Bu il fevral ayının 11-də vergi işçiləri 9-cü dəfə həmin bayramı qeyd etmişlər.

10 sayılı ərazi vergilər idarəsinin kollektivi peşə bayramlarını qeyd etmək üçün ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi parkında ucaldılmış abidəsi önünə tər qızıl gül qonçələri qoymaqla başladılar.

Tədbir idarənin iclas salonunda davam etdirildi. Bayram tədbirini idarənin reisi Şahismayıl Bayramov açmış, bütün kollektivi nazirlik adından və şəxsən öz adından şərəfli bayram münasibətilə təbrik etmiş, hə-



bu istiqamətdə aparılan islahatlardan, vergi işçilərinə göstərilən dövlət qayğısından danışmışdır. Vergilər sistemi 2006-cı ildən avtomatlaşdırılmış sistmə keçmişdir. Bu, fəaliyyətə başlamış elektron hökumətin yaranmasına hazırlıq mərhələsi idi. Nağdsız hesablaşma isə hələlik çox zəifdir. Vergilər Nazirinin tapşırığına əsasın bu ilin sonunadək nağdsız hesablaşma prosesi başa çatmalıdır.

Ş. Bayramov kollektivin peşə bayramlarını yüksək göstəricilərlə qarşıladığını da qeyd etdi. Ərazi vergilər idarəsi yanvar ayının proqnoz tapşırığına 207,2 faiz (1 milyon 64,6 min manat əvəzinə 2 milyon 205,4 min manat) əməl etmişdir. Bu göstərici Qəbələ rayonu üzrə 307,9 faiz olmuşdur. Cənab reis çıxışının

rəm. Sizin hər birinizə həyata keçirdiyiniz məsul işlərdə uğurlar arzulayıram.

10 sayılı ərazi vergilər idarəsi həmkarlar təşkilatının sədri, vergi orqanlarında 21 il iş stajı olan (ümumi iş stajı 38 ildir) Sahibə İlyasova, təcrübəli vergi işçisi, bölmə rəisi Nurəddin Məmmədov, gənc vergi işçisi, vergi müfəttişi Famil Babayev və başqaları çıxış edərək öz vəzifə borclarını bundan sonra da layiqincə yerinə yetirəcəklərini söylədilər. Onlara yaradılan hər cür şəraitə və göstərilən qayğıya görə cənab Prezident İlham Əliyevə və rəhbərliyə dərin minnətdarlıq bildirdilər.

Tədbirdə Ş. Bayramov yekun sözü söylədi və bir daha kollektive yeni-yeni uğurlar arzuladı.

Nadir ATAKIŞIYEV.

## Qanlı gecədən 21 il keçir

Qarşıdan Xocalı faciəsinin 21-ci il dönümü gəlir. Bu faciəni 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Dağlıq Qarabağdakı erməni-terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin üzvləri törətmişlər. Bu soyqırım XX əsrin ən dəhşətli və qanlı faciələrindən biri idi. İkinci Dünya müharibəsində faşizmin törətdiyi qırğınlarından sonra Xocalı faciəsi ən dəhşətli soyqırım idi. Bu, soyqırımdan əvvəl Azərbaycanın ən qədim sivilizasiya mərkəzlərindən olan Xocalı şəhəri düşmən əhatəsində idi. 1991-ci ilin payızında avtomobil yolları düşmən tərəfindən bağlanmışdı. Şəhərlə əlaqə yalnız vertolyot vasitəsilə saxlanılırdı. Sonuncu mülki vertolyot 1992-ci il yanvarın axırında Xocalıya gələ bilməmişdi. Lakin Şuşa şəhəri üzərində 40 nəfərlik mülki vertolyotun vurulmasından sonra hava yolları da bağlanmışdı. Həmin ilin yanvarın əvvəllərindən şəhərin elektrik enerjisi də kəsilməmişdi. Xocalı əhalinin və onun müdafiəçilərinin iradəsi və dözümlü sayəsində yaşaya bilirdi.

Xocalı şəhəri əsasən atıcı silahlarla silahlanmış könüllü dəstələr və milis ordusunun birləşmiş qüvvələri tərəfindən müdafiə olunurdu. Fevralın ikinci yarısında Xocalı şəhəri erməni hərbi birləşməsinin blokadasına alınaraq muntəzəm şəkildə hər gün artilleriya və ağır hərbi texnikadan atəşə tutulurdu.

1992-ci ilin fevralın 26-da şəhərə başlanan hücum zamanı əvvəlcə Xoca-

lı toplardan və digər hərbi texnikadan şiddətli atəşə tutularaq darmadağın edilmişdir. Şəhər ərazisində yanğınlar başlanmışdır. Sonra piyada qüvvələr bir neçə istiqamətdən şəhərə girmiş, əhaliyə vəhşicəsinə divan tutmağa başlamışlar. 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın işgəncə ilə öldürülmüşdür. 8 ailə bütünlüklə məhv edilmiş, 487 nəfər şikəst olmuş, 1275 sakini—qocalar, uşaqlar, qadınlar girov götürülərək, ağılasığmaz təhqirlərə, zülmə məruz qalmışlar. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi buginədək məlum deyildir. Mühasirədən çıxmağa çalışan dinc sakinləri yollarda, meşələrdə pusqu quran erməni hərbiçiləri xüsusi amansızlıqla qətlə yetirmişlər. Erməni millətçiləri Xocalı sakinlərinin başlarının dərisini soymuş, körpə uşaqların gözələrini çıxarmış, hamilə qadınların qarınlarını yırtmışdılar.

Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu bütün türk xalqlarına və xüsusən də azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasəti idi. Xocalı soyqırımının törədilməsi səbəbləri barədə danışarkən onu qeyd edə bilirik ki, Xocalı qırğını törətməklə erməni millətçiləri xalqımızın gözünü qorxutmaq, onun mübarizə əzmini qırmaq, onu tarixi torpaqlarımızın işğalı faktı ilə barışmağa məcbur etmək və sair kimi hiyləgər siyasi məqsədləri güdmüşlər.

(Ardı 7-ci səhifədə).